



Bir ömrü iki payızın arasına siğdırıldı. Uca Tanrırm. O ömrü ki payızda başlamışdı, payızda da bitdi. Bu payız günlerinin birində müsahib olduğum payızın özü ilə "Yolayricında səhbət"imizdə xatırlamışdıq həmin ömrü yenidən. Məmməd Araz yurdunu Nurusu kəndini üç hissəyə – aşağı, orta və yuxarı məhəllələrə bölen yolayricında. Yaşlı yosunu bozarmış dağların, xəzən yelinin taqətinə ağaclarдан üzdüzü yarpaqları, düzlərin otunu – avarını sovurub bir künçünə toplaşdırıcı dərələrin soluxmuş rənglerinin müşayiəti ilə üz tutmuşdum orta məhəlləyə – Məmməd Arazın doğulduğu, uşaqlıq çağları keçən məhəlləyə.

Göz baxdıqca uzanan dərələrin sonsuz dərinliklərində küleyin viyildiyib yalnız qayalarla çırplaraq ətrafda eks-səda verən səsində həzin bir ayrılıq nəgməsi duyulur. Bu, ömrünün tamamına sayılı günler qalan payızın özüne bestələdiyi ayrılıq nəgməsidir, yoxsa illər önce "Yazda ölüm asan olur, Allah, yaza saxla mən", – deyən Məmməd Arazı yaza qışqanan payızın onu öz ağışunda yeni bir dönyanın sakininə çevirərkən bu sarsıcı ayrılığa həsr etdiyi nəgmədirmi? Yox, bu nəgmə iki payızın arasındaki bir yazın gülünəcəyi, axarına-baxarına, rənglərinə heyranlıq, çağlmasına, coşmasına qısqanlıq nəgməsidir. İki payızın arasındaki yaza, bahara – Məmməd Araz ömrüne, yaradıcılığına qibədən yaranan ayrılıq nəgməsidir.

Yolboyu dirlədiyim bu nəğmə zirvəsi buludlarla qonşu olan dağların sinəsinə yayıldıqca şairin "Zirvəsində qanad açdım, etəyində süfrə açdım, qoyub gəldim gözüyaşlı, dağlar çətin qala mənsiz" misraları da qarışır bu nəğmeye. Yolboyu mənə yoldaşlıq edən bu vüqarlı dağlardan ilham alıb cavab verirəm şaire: – Bu dağlar sənsiz qalmazdı, təsəllisi sən olmasaydın, ey dağlar şairi, dağ vüqarlı şair. Dağı poetikləşdiridikcə, lirikanın, şeiriyyətin baş qəhrəmanına çevirdikcə dağlar səni duydular, əyilmədi, ərimədi, əzəmətdən düşmədi. Dağ ulu baba, dağ ata oldu şeirlərində. Dağ kiçiləb övlad oldu, yenidən böyüdü şeirlərində. Bax, beləcə, sənsiz qala bildi.

İkicə addimlığındayım "Atlanam qonşunun qara damından, köhnə daxmamızı görəm yuxuda", – deyən şairin ata ocağının. Bu ata yurdunda İnfil kişinin qara suvağına əllerinin izi düşən köhnə daxmanın yerində indi ikimətbəli yaraşıqlı ev ucalsa da, bu əzəmətlə bina mənim gözümde balacalaşıb Məmməd Arazın doğulduğu, uşaqlıından xatırələr hopan kiçik daxmaya çevirilir. Ətrafında payızın ayrılıq nəgməsi ilə ağaclarдан ehmalca enib üst-üstə yığılan, içine girsən, bəlkə də, dizədək qalxan xəzən yarpaqlarının arasında kəndi qədər kiçik bir daxma. Bu daxmada od var, ocaq var, bər də müqəddəslik var...

Cırpsı tətikdə, odunu dəmde,
Şəhərin gözündən od alıb ocaq,
Yanır aram-aram, onu sinəmdə
Sonra kim söndürüb, kim yandıracaq?

– deyən şair, ata ocağı, onun odu-alovu ilə qovrulan köksündə o odu sənin şeiriyyətin yandırıdı. Bu od sənməyəcək ki, kimsə yandırsın. O od sevgidir, bu xalqın şairinə istəyi, məhəbbətidir. O od odluqdan ləp çıxdan çıxıb, məşəl dönüb, əbədi bir məşələ...

iki payızın bir yazı...



Payız ne güzel müsahibdir Məmməd Araz haqqında. O payızdan bu payız – 91 il əvvəlki oktyabrdan 91 il sonrakı dekabrın arasına bəhar yeniliyi, yaradıcılığı, təravəti, qayısi siğan 71 illik ömürdən səhbət açır.

Əlli il! Besimdir, orta bir ömrür,

Taleyin hökmü de baxtını bilir.

Ulduzlar qocalır,

Ulduzlar ölürlər.

Mən nəyəm? Zərrənin milyonda biri.

– deyib 50 yaşla vədələşən, "Vay odu – olasın yataq yorğunu, vay odu – vədinə ölüm gecikə" söyləyen şairin alın yazısı onun vədində xilaf çıxır. 50 ilin üstüne 21 il də qoyub onu həyatın acılı-şirinli günlərindən keçirərək 71 yaşında bir payız günü ömrün son mənzilinə yolu edir.

İnfil kişinin, Cahan xanımın nəfəslerinin istisi, bir-birlərinə olan sevgisi ilə qurulan, beş övladlarını böyüdükləri bu kiçik daxmadan çıxan Məmməd İbrahim vurğun olduğu Araz qədər böyüse də, coşub, kükreşə də, hələ atasının verdiyi Məmməd adına Araz yüksək yüksək də, bu daxmani unutmurdu. Elə unutmurdu ki, yuxularından da çıxmırı. Mənəcə, bu, ona görə idi ki, həmin daxmada onun alına şairlik yazılmışdı. Bu daxmada bir Vətənin, bir milletin ürəkdən yananına çevrilmişdi. Bu daxmada hələ o doğulanda Məmməd Araz doğulmuşdu...

...Mən nəyəm? Zərrənin milyonda biri deyirdin, Məmməd Araz. Xeyr, sən zərrənin milyonda biri yox, milyonda bir zərrə idin. Milyonlarda olmayan Vətən, millet, yurd sevgisi vardi qəlbində. Vətən qəlemində ən dəyərli söz, qəlbində "Nəğmə" idi – "Azəri nəğməsi". Bu dünyadan köçənədək "Milət yolu haqqın yolu, ucal, millet bayraqı, Vətən andi xalqın yolu, yaşa, Vətən torpağı", – deyib milletini xoş sabah sorğında keşikdə durmağa, qandan, qandaldan uzaq bir dünya gurmağa çağırıdn. Araz şeirinin "pərisi" oldu. Ömrün boyu "Araz yadına düşüb", "Araz üstə çinar gördüm", "Arazın işiqları"nda "Yenə Arazi gördüm" dedin, dedin... Sən bir Azərbaycan sevdalısı



doğulduñ, yaşadın, "Azərbaycan, dünyam mənim" deyə-deye ana yurdun hər daşına üz qoyduñ.

Azəri eşqin Vətən hüdudlarını aşış türk soydaşımız, sənin haqqında söylədiyi sözlərə ürəyimizi titrəden Salih Okumuşun "Çağdaş Azərbaycan şairi Məmməd Araz" adlı doktorluq dissertasiyasına çevrilib, onu ədəbiyyatşunas-alim də etdi. Müəllif eyniadlı kitabında

yazır: "Məmməd Arazın sırrı bir insan ömrünün bir şair ömrünə qurban verilməsi bahasına ortaya çıxmışdır. O, olduğunu kimi görünən, göründüyü kimi olmağa çalışan bir şairdir. Azərbaycan torpağını Araszız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan şeirini də Məmməd Araszız düşünmək mümkün deyil. Məmməd Araz bütün Azərbaycan deməkdir. O Azərbaycan ki şairin ifadəsi ilə "qayalarda bitən bir çiçək, çiçəklərin içində qaya"dır".

"Məndən bu dünyaya nə qaldı görən?" – deyən şair, sənin dünyanın Vətənin, Vətənə qalan işə sözün idi – dəyərli, kəsərli, düşündürən, təsir edən sözün...

Bu dünyam Vətənin xəritəsidir,
O, göz dağlayası, göz örtəsidir.

Şeir, söz səhəri, söz ertəsidir,
Vətənə qaldısa, yada qalmadı.

Milyonlarda olmayan yanğı vardı qəlbində,

Məmməd Araz. Lirika, romantika, şeiriyyət fələsəfəsi vardi içində. Sən torpaq şairi, dağ şairi, təbieti şeirə gətirən şairsən. Qəlbindəki çırpıntınları, hərəketi şeirə çevirən, heqiqəti şeiriyyətə gətirən şairsən. "Məhəbbətin öz yeri var", – deyib məhəbbəti şeirə gətirən şairsən. "Göy altında, yer üstündə" "Necə yaşadımsa..." söyləyən, "Əgər mən özümlə üz-üzə gəlsəm" "Şair, nə qazandın?" sualına "Hesabat" verən şairsən.

"Yolcu, yoluñ haradı?" soruşub, "Qoşulum sənə bəlkə, birləşib çıraq olduq, yolu itənə bəlkə" dedin. Yolcu səni yoldaş etməyəndə ürəyinə üz tutub "Mənə biganəlik öyrət, ürəyim!" deyib "Qırırlım içimdə, yatım içimdə. Yaxşını yamandan seçə bilməyim, bürdəyim,

yixılım, batım içimdə" arzuladın. Lakin biganəlik hara, sən hara, şair. Nə qırırla, yata, nə də bürdəyə bilməzdim. Əksinə, yuxusuz gecelerinə özün şam oldun, yandın, əridin. Çünkü səni vurğunu olduğun təbiət belə yetirmişdi: milət fədaisi, Vətən sevdalısı, söz cəfəkeşidən yaranan ayrılıq nəgməsidir.

Elə bu düşüncələr də geri qayıdanda, yolayıcına çatanda "Nursuya gələsən, Məmməd Arazın ev-muzeyinə baş çəkməmiş geri qayıdasan, həm də şairin anim günü ərefəsində, doğru olmaz", – deyib üz tutmuşdum yuxarı məhəlləyə. Gözəlliyyinə bir az da payız rənglərinin qatılıb başqa aləm yaratdığı yuxarı məhəlləboyu sənin muzeyinə doğru addımladıqca "Nə bilim" şeirinə bəstələnmiş mahnıni dodaqaltı zümrüdə edirdim:

Səndən mənə bir ömürlik xatire,
Məndən sənə na qalacaq, nə bilim?..

Bu misraların cavabını kəndin ən yüksək və mənəzərli yerində, şairin xatirəsinə yaradılan muzeydə tapıram: Səndən bu dünyaya böyük bir irs qalıb – ədəbi toplu, bənzərsiz poeziya, doyumsuz lirika. Vərəqləndikcə hələ neçə-neçə nəsilləri "qidalandıracaq", millimənəvi ruhuna çökə biləcək, sanki bu gün üçün yazılıbmış kimi təsir edəcək bir irs.

Xalq şairinin adına layiq muzeyi gəzib, şairin həyat və yaradıcılığı ilə bir daha tanış olandan, şəxsi və muzeyə hədiyyə olunan əşyalara, fotosəkillərə tamaşa edəndən sonra bir dəhə iki payızın bir yazının – Məmməd Araz baharının əsl xəzinə, hələ də tam aşkarlanmamış bir xəzinə olduğunu düşüncələrinə dalmışdım da...

Bayırda axşamçağının sazağında hələ də ayrılıq nəgməsinə oxuyan payızın müşayiətə geri qayıdarkən "Nə bilim"in növbəti misrası yene də dilimdə idi:

Bu oyunda kim uduzu, kim udlu?

Bu oyunda sən uddun, Məmməd Araz. Mənimse bu misraya cavabım belədir: – Həqiqətən də, oyunlardan ibarət həyata sən poeziyanla, duyğularınla, cəsaretinle qalib geldin, Məmməd Araz...

Mətanət Məmmədova